



(əvvəli ötən sayımızda)

Biz, Azərbaycan torpaqlarını qızdırın atası-müqəddəsi köksümüzde baslamak istiyoruz: bize Moskvada yanacaq ‘məşəli’ nişan veriyordı.

Biz elmə, mədəniyyətə öz dillimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərə edilmiş bir millət çıxarmaq istiyoruz: bize Ərəbistanı göstəriyorkardı.

Bu gərgin, çətin mübarizənin ən gözəl nəticəsi müstəqil Azərbaycan Dövlətidir, onun milli və mənəvi sərhədlərinin bölmənləzliyidir.

M.Ə.Rəsulzadənin mübarizəsi sayəsində hökumətimizə, xalqımıza, dilimizə verilən Azərbaycan adı Qaflaz hüdududularını aşdı. İstiqlalımız məsələsində nə qədər haqqaniyyətsiz mövqə sərgiləsələr də Azərbaycan adının qazandıran Rəsulzadə və Dava arkadaşlarının socialist və kommunistlərin də bir minnət borcları vardır. Bu gün Azərbaycan adı - artıq dönyanın müxtəlif ölkələrinə səpələnmiş yurdashlarımız müqəddəs qiblesi, and yeridir.

Azərbaycan adı - bütövülüün, tamlığın ifadəsidir. Bu adın Rəsulzadə tərəfindən necə böyük sərrastlıqla seçilməsinin qədrini biz həle sonradan daha çox biləcəyik, zamanla. Rəsulzadə hər zaman uzağı görən, millətin taleyüklü ideyalarını bacardığı qədər mühit və dövrünə siğdirməyi bacaran paraqmatik bir siyasetçi və dövlət xadimi id. Mümkün olmayanları isə ən doğru və sistemli bir biçimdə gələcək nəsilə kodlayıb əmanət edirdi. Bunun ən gözəl nümunəsi onun “Ösrimizin Səyavuşu” əsəridir. Bu əsəri uca qılan müəllifin keçmiş, gələcək və in-dinin müdhiş bir analitik süzgəcən keçirə bilməsidir. Mifdən həqiqətə keçidi sağlayan inanılmaz yüksək tarix şüuru, etnoqrafik, ədəbi olduqca daşıq, sərrast sosioloji gəzismələr dən usta qələm, dərin siyasi təfəkkür. On da qeyd etmək lazımdır ki, Rəsulzadənin bu əsər üzərində işlərən tətbiq etdiyi üslub olduqca riskliyidir. Mifdə yatan həqiqətləri üzə çıxırab öz dövrüyle paralellər aparmaq üçün yalnız Rəsulzadə qədər geniş bir ədəbi, tarixi, içtimai, dini, sosioloji, fəlsəfi dünyagörüşə malik

dirmə adına Aydın Beydən soruşmuşdum bu məsələnin doğru olub olmamasını. Düzü məni çox təcübəldəndirdi Aydın Bey, təsdiqlədi ki bəs olub. BDU-nun tarix fakültəsində (rus sektor) tələbə ikən tatar əsilli bir rus dili müəlliməsinin dərsində “Mənim qəhrəmanım” sərbəst inşa mövzusunda qəhrəman olaraq Rəsulzadəni seçibmiş. Soruşdum ki, bəs problem çıxmadi ki. Aydın Bey

**Məhəmməd İsrafiloglu,
Ukrayna**

nahlarını bağışlamaz!

Emin bəyi ölükdən sonra da yaşatmaq üçün azərbaycanlılar onun yolunu davam etdirməlidirlər!“

Zəki Vəlidə haq verməmək olmur, Rəsulzadə gerçəkden milletin əzizi, öz mühitinin ən seçkin, rəftar və davranışlarından zərafət yağı, hər kesin tövqeləde ehtiram göstərib təsirləndiyi uca bir şəxsiyyət idi. Məşrute hərəkatında tanış olduğu ən yaxın dostu Seyid Həsən Tağızadənin tebirincə: “bütün ömrüm boyu Şərq dünyasında bənzərini görmədiyim birisi idig”

Ümumiyyətlə M.Ə. Rəsulzadə və onun Dava arkadaşlarının mübarizəsi, “Müsavat” partiyasının tariximizdə yeri və rolü haqqında fikirləri tək bir yazıya siğdırmaq mümkün

baxınca Cümhuriyyəti quranların Birincisini görmüş olursan. Üzeyir Bəy də belə görmüş cünki Əmin Bey. Tarixi şəxsiyyətlər həmmüasırılırin gözüyle daha obyektivdir, vicdanlıdır, səmimidir. Bu üzdən yazıçı parlamentin açılış iclasında möhtəşəm nitq irad edən Rəsulzadəyə Üzeyir Bəyin fövqəl təəsüratıyla son verirəm:

“Məclisin açılma saatı yaxınlaşdı...

Həmi amadə(hazır-M.İ.) olub intizarda ikən Milli Şura Rəisi Məhəmməd Əmin Rəsulzadə cənabları rubəru (üzbəüz-M.İ.) qapıdan çıxbı məqami-sədərətdə üzü məclisə tərəf, ayaqüstü bir vəziyyət alıqdə hazırlının intizarı donub diqqətlə münqəlib oldu.

Azərbaycan istiqlalının prometeyi Məhəmməd Əmin Rəsulzadə

olmaq gərək idi.

“Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülətlə ucaldaraya dedi ki: – Bir kərə yüksələn bayraq bir daha enmez!” – Cümhuriyyət Qurucularının sarsılmayan inamının bundan dəqiq sərrast ifadəsi yoxdur...

dedi ki: Heç bir problem çıxmadi, bəlkə də müəlliminin tatar əsilli olduğunu dələyi bu baş vermedi.

Bu xatirə səhbətimin canı var. Rəsulzadə gerçəkdən də qəhrəman və örnək alınacaq ideal bir şəxsiyyətdir. Çəkdiyi bütün dəhşətli çılzlara rəğmən Əmin Bəyin yorulmaz mübarizəsi, sənməyan əqidəsi bir sözə Milli hayatı

deyil. Bir dəfə “Müsavat” la bağlı statusuma münasibət bildirən, dəyərli jurnalist qardaşım Mayis Əlizadə məsələyə olduqca mükəmməl münasibət bildirmişdi: “Müsavat”-XX əsrin milli gəlirlərin ədalətli şəkildə bələşdürülməsini, sosial bərabərliyi müdafiə edən birinci siyaset fəlsəfəsidir. Əbədi və ən humanist siyaset fəlsəfəsidir, zaman keçidkə daha çox dəyər qazanır...”



Cümhuriyyət qurucularını qısaca belə ifadə etmək mümkündür: onlar yoxa çıxdılar, amma yoldan çıxmışdır!

KƏDƏRLİ BİR HAŞİYƏ. Metbuatdan vaxtılı oxumuşdum ki, bəs Cümhuriyyət dövrümüzün usta təriixlərindən rəhmetlilik Professor Aydin Bayev tələbə vaxtında Sövətər dövründə rus dili dərsində “Mənim qəhrəmanım Rəsulzadə” inşasını yazmış. Keçən ilin yayında bir telefon danışlığımızda dəqiqliş-

sözə Milli hayatı isə həsəd aparılmalı bir ömürdür...

O, bizim hamımızın ideali və qəhrəmanıdır!

M.Ə. Rəsulzadənin dəfn törənində Türküyün böyük simalarından professor Zəki Vəlidə Toğan çıxışında deyir ki: “Əgər bu mühit əzizləri seçən bir məhəmməd olsaydı, mən mərhum Emin bəyin əziz olaraq seçilməsinə rəy verərdim. Bu günə qədər onun əleyhinə olanlar tövbə etməlidirlər. Yoxsa Allah

fəlsəfəsidir, zaman keçidkə daha çox dəyər qazanır...”

Gələcəkdə həm bu mövzuda, həm də Rəsulzadənin “Ösrimizin Səyavuşu”, “Milli Təsənüt”, Azərbaycan şairi Nizami” və xüsusilə Əmin Bəyin demokratiya və mətbuat azadlığı ilə bağlı işiqli fikirlerini bugünümüzə daşıyan, paraleller aparan silsilə müəllif yazıları olacaq.

Üzeyir Hacıbəylinin “Təəsürat” adlı bir məqaləsi var, 1918-ci il 7 dekabrda Cümhuriyyət parlamentinin açılışına həsr etdiyi. O qədər içdən və dərin, səmimi bir həyəcanla anladır ki, gördüklerini adam özünü sanki həmin parlaman iclasında iştirak etmiş sayır. Hələ onun M.Ə. Rəsulzadənin bədən dilini anladan dürüst, sevgidolu qələmi inanılmaz dərəcədə möhtəşəmdir. Cox vaxt Rəsulzadəyə kin bəsləyen zehniyyət onun haqqında Cümhuriyyəti quranlardan birisi kimi bəhs edirlər xəzin, qurnaz və sinsi bir xisəltə. Amma Üzeyir Bəyin də parlaman iclasında Rəsulzadəni bir lider kimi haqqlı olaraq övdüyü keyfiyyətlərə

M.Ə. Rəsulzadə və onun Dava arkadaşlarının mübarizəsi, “Müsavat” partiyasının tariximizdə yeri və rolü haqqında fikirləri tək bir yazıya siğdırmaq mümkün deyil. Bir dəfə

“Müsavat” la bağlı statusuma münasibət bildirən, dəyərli jurnalist qardaşım Mayis Əlizadə məsələyə olduqca mükəmməl münasibət bildirmişdi: “Müsavat”-XX əsrin milli gəlirlərin ədalətli şəkildə bələşdürülməsini, sosial bərabərliyi müdafiə edən birinci siyaset fəlsəfəsidir. Əbədi və ən humanist siyaset fəlsəfəsidir, zaman keçidkə daha çox dəyər qazanır...”

Məhəmməd Əmin qəlbən nikin və nikbinliyində də sabitqədəm olduğuna dəlalət edən açıq və güllərüz bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə məbuslara xıtəbə nitq söyləməyə başladı.

Pədəşahlı məməkətlərdə Məclisi-Məbusanı (parlamenti-M.İ.) padəşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi Məbusanını bir nəfər Vətən övladı açdı.

Məhəmməd Əminində natiqlikda ‘patent’ qazanmış olan ‘arator’lara məxsus qol atma, baş oynatma, üz gözünü sıfətdən- sıfətə dəyişmə kimi hərəkətlər yox idi. Buralın əvəzində özgə bir hal var idi ki, o da getdikcə qızışib sözlerinin dərənini qəlbən söyləndiyini eşidənlərə hiss etdirməkdə dərin bir təsir oyatmaq idi. Qol atmaqdan bu yaxşıdır. Bunda ixlasi-qəlb və səmimiyyətlə bərabər, sərd edilən kelamda birda böyük bir ciddiyət mövcud olduğu hər kəs inanıb natiqin hər bir sözünə kazınmaça əhamiyyət verirdi. O idi ki, hər bir cümle axınında aqışlar yağırdı...”

Bu xatirə səhbətimin canı var. Rəsulzadə gerçəkdən də qəhrəman və örnək alınacaq ideal bir şəxsiyyətdir. Çəkdiyi bütün dəhşətli çılzlara rəğmən Əmin Bəyin yorulmaz mübarizəsi, sənməyan əqidəsi bir sözə Milli hayatı isə həsəd aparılmalı bir ömürdür...

O, bizim hamımızın ideali və qəhrəmanıdır!

M.Ə. Rəsulzadənin dəfn törənində Türküyün böyük simalarından professor Zəki Vəlidə Toğan çıxışında deyir ki: “Əgər bu mühit əzizləri seçən bir məhəmməd olsaydı, mən mərhum Emin bəyin əziz olaraq seçilməsinə rəy verərdim. Bu günə qədər onun əleyhinə olanlar tövbə etməlidirlər. Yoxsa Allah günahlarını bağışlamaz!